

FİZƏ MƏMMƏDOVA

ŞƏRUR-SƏDƏRKƏK RAYONLARI ƏRAZİSİNDEKİ YERALTI SULARIN HİDROEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə Şərur-Sədərək rayonları ərazisindəki yeralti suların növü, yayılması, mövcud vəziyyətlərinin ekoloji-kimyəvi və hidroekoloji xüsusiyyətləri nözrdən keçirilir. Ərazi üzrə yeralti suların kimyəvi tərkiblərinin müqayisəli qiymətləndirilərinin sonucları hidrokimyavi göstəricilərə görə öyrənilmiş və cəvərləşdirilmişdir. Şərur-Sədərək ərazisində yaxınlıqda çayların suyu azaldığında suvarmada istifadə edilən kollektor-drenaj şəbəkəsi suların nümunələrin görtürülür, muxtar respublikə üzrə mövcud digar kollektor-drenaj suların suvarmaya yararlılığı və kimyəvi analizlərinin sonucları ilə tutusdurularaq öyrənilmiş və cəvərləşdirilmişdir. Makro və mikrokomponent tərkiblərinə və ümumi çirkənmə əmsallarının qiymətlərinə görə Şərur-Sədərək rayonları üzrə yeralti suların eko-kimyəvi xüsusiyyətləri dayanılandırılmışdır.

Açar sözlər: yeralti sular, makro və mikroelementlər, kollektor-drenaj şəbəkəsi, ümumi çirkənmə əmsali, hidroekoloji xüsusiyyətlər.

Münbit torpaqlı Şərur düzənliyinin hidroloji mənbəyi Şərqi Arpaçay, bulaq və artezian sulandır. Six əhaliyə və münbit əkin sahələrinə malik olan bu ərazi muxtar respublikanın kənd təsərrüfatında mühüm rol oynayır. Araz hövzəsinə aid olan çaylardan (Şərqi Arpaçay və s.) suvarmada geniş istifadə edildiyindən suları yaxşı azalır və mənsəbə çatır [1]. Ərazidən Qaraçay, Çapın çay və Türkiyə sərhədi boyunca Araz çayı axır. Sədərək suların Arazyanı hissəsində yeralti səthə yaxın olduğundan burada çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir.

Naxçıvan dağarası düzənliyinin demək olar ki, bütün ərazisində IV dövr çöküntülərində qrant suları, Sədərək və Şərur düzənliklərində isə təzyiqli sulu horizont, artezian suları, çeşmə və bulaqlar mövcuddur. Ərazidə mineral su mənbələrinini sayı azdır. Qrant sularının yatma dərinliyi yer sahəsində 35 metrə qədər davam edir. Arazboyu sahələrdə onlar yer səthinə bulaq və çeşmələr şəklində çıxırlar. Şərur rayonunun Püssyan, Xanlıqlar, Tənənəm, Dəmirci, Təzekond, Dərə kənd, Billava, Həmzəli, Günnüt, Şahbulaq və s. kəndlərində kəhrizlərdən geniş istifadə edilir. Hal-hazırda onların bir çoxu yararsız hala düşdüyündən fəaliyyətlərini dayandırmışdır. Kəhrizlərdən öz tarixinə görə eramızdan əvvəlki dövrlərdən, subartezian quyulalarından isə XX əsrin ortalarından istifadə olunmağa başlanılmışdır [2]. Naxçıvan Muxtar Respublikasında yeralti sularlardan istifadə olunurduqca qədimdir. Burada əhalinin məskunlaşmasının əsas səbəblərindən biri də ərazinin yeralti sularla zəngin olmasına [3]. Professor F.Ş. Əliyevə görə muxtar respublikanın yeralti su etibarıdan 335-350 ml/m³/il kimi qiymətləndirilir. Kəhriz suları iqlim və termodynamik şəraiti, axdığı sükşurların tərkibindən və s. asılı olaraq olduqca mürəkkəb ekocografı və fiziki-kimyəvi rejim yaradır [4]. V.İ. Vernadskinin qeyd etdiyi kimi tabii sular bütün komponentlərin, eləcə də su molekullarının daim hərəkətə olduğu dinamik sistem yaradırsa da, onun əsas xüsusiyyəti dəyişməz qalır. O, ilk dəfə yeralti suların formalamasını mürəkkəb hərəkəti sükşur-su-qaz-canlı aləm sistemində təqdim etmişdir [5].

Hidrotexnik qurğulardan fəqli olaraq bulaq və çeşmələr yeralti suların yer səthinə təbii çıxışıdır. Onlar sulu horizontun və çatların yer səthi ilə kəsişdiyi yerlərdə əmələ gelir. Sovet hidrogeoloqu A.M. Ovcinnikova görə qidalanma ilə əlaqədar olaraq orası yeralti sular üç növə ayılır: səth, qrant və artezian suları [6]. Qrant suları ilə qidalanlan bulaqlar debitinin mövsumi dəyişmələri, kimyəvi tərkibi və temperaturdan asılı olaraq fərqlənlərlər. Bu tip bulaqlar çay

şəbəkəsinin dərinləşməsi və sudaşıyıcı horizontların örtülməsi hesabına əmələ gelir. Artezian su mənbələri nisbatən sabit rejimlə fərqlənir. Onlar artezian hövzələrinin yüksəlkənmə sahələrinə uyğunlaşmışlar.

Təcrübə hissə. Suların ümumi codluğu turşulu xrom tünd göyündən indikator kimi istifadə etməklə ammonyak bufer məhlulu mühitində su nümunəsinə standart trilon B məhlulu ilə titrəməkə təyin edilmişdir. Ümumi codluğu $C = N_{\text{trilon}} \cdot k \cdot 1000/V_{\text{H}_2\text{O}}$ (mg-ekv/l) formulu ilə hesablanmışdır. Bu formülə N_{trilon} və V_{H₂O} - trilon B məhlulunun normallığı və titrənməyə sərf olunan həcmi (ml), K - düzəliş əmsali, V_{H₂O} - analiz üçün götürülen suyun (aliquotun) həcmidir (ml).

Xlorid-ionunun miqdəri paralel olaraq iki əsaslı - difenilikarbazonun 1%-li spirli məhlulundan və kalium xromatdan indikator kimi istifadə etməklə $\text{Hg}_2(\text{NO}_3)_2$ və AgNO_3 məhlulları ilə, HCO_3^- ionunun miqdəri isə metil narincininsin iştirakı ilə su nümunəsinin 0,1 N standart HCl məhlulu ilə titrəməkə təyin edilmişdir [7]. Sulfat ionunun miqdərinin təyini metanol mühitində alizarin qırmızısı S-İN iştirakı ilə BaCl_2 məhlulu ilə titrəməkə həyata keçirilmişdir [8]. Cl^- , HCO_3^- , SO_4^{2-} ionlarının miqdəri $X = N \cdot v \cdot E_A / 1000V_A$ formulu ilə hesablanmışdır. Bu formülə N və v-titrantın normallığı və titrənməyə sərf olunan həcmi (ml), E_A və V_A - təyin olunan komponentin ekvivalenti və analiz üçün götürülen həcmi (ml), v - analiz üçün nəzərdə tutulan mənşəlin həcmidir (ml). Bor, brom və yodun miqdəri [9, 10]-da göstərilən yöntemlərə təyin edilmişdir. Ümumi minerallaşma dərəcəsi 100 ml su nümunəsinin ehtiyatla buxarlandırib, alınan quru kütləni analitik tərzidə çəkməklə müəyyən edilmişdir.

Müzakirə və sonular. Yeralti suların kimyəvi tərkibinin müqayisəli qiymətləndirilməsi aşağıdakı hidrokimyavi göstəricilərə görə aparılmışdır: pH, minerallaşma və makrokomponent tərkib - xlorid (Cl^-), sulfat (SO_4^{2-}), hidrokarbonat (HCO_3^-), kalsium (Ca^{2+}), magneziyum (Mg^{2+}), natrium və kalium (Na^+ və K^+), hamçinin mikroelementlər - Fe, Al, B, As, Sb, Cu. Cədvəl 1-də Şərur-Sədərək rayonları ərazisindəki kəhrizlərin ümumi göstəriciləri verilmişdir.

Cədvəl 1

Şərur-Sədərək rayonları ərazisindəki kəhrizlərin ümumi göstəriciləri

Kəndlərin adı	Kəhriz və bulaqların adı	Qayıtların sayı	Dərinlik, m	Üzüntü, m	Debit, l/san.	Su mənbələrinin vəziyyəti və təyinatı
Qabilli	Kördəlan			223	-	Əkin sahələrinin suvallanmasında
Dəmirçi	Əlşagər göl	2	0,5	45	0,5	-
	Mövəlanverdi	9		282	1,0	-
	El kəhnəz	9	0,5	276	2,0	-
	Səfər kəhnəz	8		220	1,0	-
Gümüt	Kənd kəhnəz	7		149	0	-
	Kalba Həsən k.	11		207	0	-
Axura	Yuxarı bulaq	0,7		750	4	-
	Ağacı bulaq	0,8		690	3	-
Büyük kənd	Kənd kəhnəz	12		226	0	Uçmuş
Tənənəm	Kənd kəhnəz I	3		73	5,0	-
	Kənd kəhnəz II	2		22	1,0	-
	Sarı ağıl	18		515	0	-
Təzekond	Kənd kəhnəz	18		465	0	Təməra etibarivat
Püssyan	El kəhnəz	36		1014	0	Yararsız
Dərəkənd	Kənd kəhnəz	15		348	0	Təməra etibarivat
Həmzəli	Kənd kəhnəz	13		218	0	-
Bulaqlıq	Bulaqlıq	5		288	1	Əkin sahələrinin suvallanmasında
Xanlıqlar	El kəhnəz	39		1157	1	-
Şahbulaq	Şahbulaq	2	0,5	560	2	-
Sədərək	Yuxarı kəhnəz	3		450	0	Yararsız
	Kənd bulağı	7		893	3	Sutsuzluztunda

Cədvəldən göründüyü kimi region ərazisinin suvarma sahələrindən biri də kəhriz sistemidir, eksər kəhrizlər su təchizatı üçün yararlı, bəzi kəhrizlərin əsaslı təmirə ehtiyacı var. Şəur-Sədərək rayonları üzrə yeraltı su ehtiyatlarının 149,50 mln.m³/il olması, ərazinin yeraltı sularla zənginliyinin göstəricisidir. Muxtar respublika üzrə yeraltı su ehtiyatının kəhriz sistemlərinə aid olan miqdarı əvvəllər 85,84 milyon m³ olduğunu halda, son dövrlər bu rəqəm 33 milyon m³-ə qədər azalmışdır.

Cədvəl 2
Şəur-Sədərək rayonları ərazisindəki bəzi bulaq və kəhriz sularının kimyəvi analizinin göstəriciləri

Su mənbələrinin adı	Olru vahidi	Analizin nəticələri							
		Minerallaqlı	Cod. luq	HCO ₃ ⁻	SO ₄ ²⁻	Cl ⁻	Ca ²⁺	Mg ²⁺	Na ⁺ +K ⁺
Dəmirci, Ağə k.	mq/l	77,6	350,4	148,4	70,42	85,24	52,26	50,72	
	mq-ekv/l		8,3	5,74	3,09	1,98	4,26	4,35	2,2
Dəmirci, Səfər k.	mq/l	782,4	341,6	166,08	73,38	96,19	55,94	39,79	
	mq-ekv/l		9,4	5,6	3,46	2,07	4,8	4,6	1,73
Dəmirci, E. Kərim k.	mq/l	735,4	320,6	150,24	67,36	90,19	48,82	45,64	
	mq-ekv/l		8,56	5,26	3,13	1,89	4,5	4,06	1,98
Dəmirci, Qarac k.	mq/l	833,7	360,8	170,24	88,56	80,34	60,32	70,84	
	mq-ekv/l		9,04	5,9	3,348	2,39	4,02	3,02	3,08
Dəmirci, Şırşar k.	mq/l	612,6	219,6	95,04	128,36	84,17	48,64	23,0	
	mq-ekv/l		9,2	3,6	1,98	3,61	4,2	4,0	1,00
Axura, Yu-xan bulaq	mq/l	456,4	276,4	33,15	20,64	35,26	24,64	20,76	
	mq-ekv/l		4,9	4,5	0,69	0,58	2,9	2,0	0,90
Axura, Aşağı bulaq	mq/l	465,3	292,8	34,56	22,01	68,14	26,75	12,42	
	mq-ekv/l		5,6	4,8	0,72	0,62	3,4	2,2	0,54
Axura, Hacıqayıb b.	mq/l	402,4	244,0	35,52	18,34	48,09	19,45	28,98	
	mq-ekv/l		4,0	4,0	0,74	0,52	2,4	1,6	1,26
Təmanan, Kand k.	mq/l	530,6	304,7	40,60	35,20	75,64	24,20	36,84	
	mq-ekv/l		5,78	4,99	0,84	1,0	3,78	2,0	1,6
Səhəbulq, Səhəbulq k.	mq/l	400,5	230,0	22,56	20,24	40,65	24,64	23,5	
	mq-ekv/l		3,95	3,85	0,47	0,65	1,85	2,0	1,02

Göründüyü kimi, bulaq və kəhriz sularının tərkibi bir-birindən əksinə fərqlənir. Bir sıra kəhrizlər (El kəhrizi, Səfər kəhrizi və s.) zəif minerallaşmış hidrokarbonatlı-kalsiumluudur. Maqneziumun kifayət qədər rast gəlməsi, yerin darlinliklərində suyun maqneziumu yüksək tətbiq olasılığıdır. Dəmirci, Axura, Təmanan kənd bulaq və kəhrizlərinin suları orta minerallaşma dərəcəsinə malik olsalar da (0,45-0,85 q/l), normaya uyğun codluq həddi (4,0-9,4 mq-ekv/l) və tərkiblərdəki xeyli miqdarda sulfat-ionu ilə fərqlənlərlər. Sulfat ionlarının olması böyük ehtimalla ərazinin yuxarı qatlarında gips, əhəng və dolomit çöküntülərinin mövcudluğunu göstərir.

Cədvəl 3-dən görünür ki, suların tərkibləri əsasən sulfatlı-hidrokarbonatlı-kalsiumlu olub, bəzi kollektorlar (Kərimbəyli, Qarahəsənli kollektoru) yüksək minerali, sulfatlı-natriumluudur.

Təbii suların tərkibi insan sağlığında əhəmiyyətli dərəcədə təsir göstərir. Əhəali üzrə xəstəliklərin təxminən 80%-i suyun keyfiyyətinin pis olması ilə əlaqədarıdır (YUNESKO-nun məlumatı). İnsan İnkışafı İndeksi (HDI) üç sahada-uzunömürlülük, təhsil səviyyəsi və resurslara nəzarət üzrə məlumatların toplu göstəricisidir. Məhz bu baxımdan muxtar respublika ərazisində təbii ehtiyatlar potensialının, o cümlədən zəngin faydalı qazıntılar hesab edilən yeraltı su ehtiyatlarının öyrənilməsi vacibdir. Bu halda suyun bakterioloji tərkibi və çirkəndirici komponentlərlə yanaşı yeraltı suların kimyəvi tərkibi də böyük önəm daşıyır.

Cədvəl 3
Şəur-Sədərək rayonları ərazisindəki bəzi kollektor-drenaj sularının kimyəvi analizinin göstəriciləri

Mənbənin adı	Ölçü vahidi	Analizin nəticələri						
		Minerallaqlı	Cod. luq	HCO ₃ ⁻	SO ₄ ²⁻	Cl ⁻	Ca ²⁺	Mg ²⁺
Alişar k.	mq/l	1610,4		402,6	683,5	36,67	244,5	46,2
	mq-ekv/l		16,0	6,6	14,24	1,03	12,2	3,8
Dəmirci k.	mq/l	1310,4	-	366,0	356,6	190,71	112,2	63,23
	mq-ekv/l		10,8	6,0	7,43	5,37	5,6	5,2
Muğanlı k.	mq/l	1086,7		414,8	288,4	73,35	80,16	43,77
	mq-ekv/l		7,6	6,8	6,0	2,06	4,0	3,6
Şəur,	mq/l	1035,5		512,5	1250,0	190,5	243,5	61,5
kollektor	mq-ekv/l		7,9	7,3	250,6	4,80	12,6	5,4
Kərimbəyli kollektor	mq/l	1235,5		505,8	1320,5	175,6	275,5	70,8
	mq-ekv/l		8,6	7,1	275,5	4,65	13,9	6,1

Yerin quruluşunda iştirak edən, aşağı klarklara sahib mikroelementlərin təbii birləşmələri pis həll olduğuna görə, onlar yeraltı sularda cüzi miqdarda olurlar. Bu mikroelementlərə silisium, alüminium, domir kimi elementlər dildir. Yüksək klarka malik, lakin birləşmələrinin zəif həllolmasına görə yeraltı sularda az miqdarda olan Y, Br, F, B, Sr, Zn, Pb, Ni, Co və s. mikroelementləri və radioaktiv elementləri də bu siyahıya daxil edilir. A.P.Vinoqradov təbii sularda orta miqdardı 10 mq/dm³-dən çox olmayan bütün elementləri mikroelementlərə aid etmişdir.

Yeraltı suların çirkənləmə səviyyəsinin qiymətləndirilməsi A.P.Belousovun təklifi etdiyi yöntəmlərə aparılmışdır [11]. Bu halda yeraltı suların keyfiyyətini qiymətləndirmə sistemi su təchizatı üçün istifadə edilən Yekun Çirkənləmə Əmsalı kimi qəbul edilmiş və YÇƏ = ÅCİ/GQH formulu ilə ifadə edilmişdir. Burada C-i komponentinin qatlılığı, GQH-i komponentinin gözənlənilən qatlılıq həddidir. Yekun çirkənləmə əmsalının qiymətlərinə yeraltı suların çirkənləmə kategoriyaları aşağıdakı kimi qəbul edilir: 1) YÇƏ < 1 – şərti tamız; 2) YÇƏ = 1-5 – zəif çirkli; 3) YÇƏ = 5-10 – çirkli; 4) YÇƏ = 10-20 – çox çirkli; 5) YÇƏ = 20-50 – daha çirkli; 6) YÇƏ = 50 – hədəsiz çirkli. 2017-2019-cu illərdəki ekspedisiyalar zamanı yeraltı suların kimyəvi tərkibləri əsasında çirkənləmə xüsusiyyətlərini əks etdirən məlumatlar cədvəl 4-də verilmişdir.

Cədvəl 4
Şəur-Sədərək rayonları ərazisindəki yeraltı suların çirkənləmə xüsusiyyətləri (A.P.Belousova görə)

Suların növü	Ümumi çirkənləmə əmsali	Elementlərin assosiasiyası	Çirkənləmə dərəesi
Bulaq və qeyşma suları	0,92	Na ⁺ +K ⁺ , Ca, Mg, HCO ₃ ⁻ , Cl, SO ₄ ²⁻	Şərti tamız
Kəhriz suları	0,8	Ca, Mg, Na ⁺ +K ⁺ , HCO ₃ ⁻ , Cl	Şərti tamız
Mineral sular	1,02	Ca, Mg, Na ⁺ +K ⁺ , SO ₄ ²⁻ , HCO ₃ ⁻ , Cl, Y, B, Fe, CO ₃ ²⁻	Şərti tamız
Artezan suları	0,7	Ca, Mg, Na ⁺ +K ⁺ , HCO ₃ ⁻ , Cl, SO ₄ ²⁻ , Fe	Tamız
Kollektor-drenaj suları	5,5	Na ⁺ +K ⁺ , Ca, Mg, HCO ₃ ⁻ , Cl, SO ₄ ²⁻ , B, Fe, Al	Zəif çirkli

Cədvəldən göründüyü kimi, Şəur-Sədərək rayonları ərazisində iki sənaye müəssisələri olmadığından, yeraltı sular güclü çirkənləmə dərəcəsinə daxil olmur. Bir neçə su obyekti istisna olmaqla bütün yeraltı sular əhalinin su təchizatı və suvarma üçün yararlıdır. Bununla belə

ərazinin Şərqi Arpaçay sahilini və çay ətrafi torpaqlarda qrun sularının səviyyəsinin yer səthindən daha çox yaxınlaşması müşahidə olunur. Fəaliyyətini dayandırmış kəhrizlərin sularının sistemləşdirilmiş hərəkəti hesabına ərazidə tökrar şoranalma prosesləri sürətlənmış, qrun suları axarsızlaşmış, sular yüksək dərəcədə (10-25 q/l və daha çox) mineralallaşmış və ekomeliorativ vəziyyətin dayışmasına görətib çıxarmışdır. Bu səbəbdən su-duz balansının pozulması hesabına ərazidə torpaqların şoranalma prosesinin qarşısının alınması, suların makroelementlər tərkibləri, mineralallaşma daracələri və codluqlarının öyrənilməsi, ekomeliorativ vəziyyətin davamlı tənzimlənməsinə şərait yaratmalıdır. Araşdırılmalar göstərir ki, əkinçiliyin inkişaf etdiyi Şərur-Sədərək bölgəsində hidroekoloji problemlərin səmərəli hollu yeraltı su ehtiyatlarının sistematiq istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi əsasında mümkündür.

ƏDƏBİYYAT

1. Abbasov Ə., Məmmədova F., Qurbanov Q. Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit. Naxçıvan, 2018, 290 s.
2. Mamedova F.C., Gadzhieva G.C., Seidova I.M., Kurbanov K.X. Гидрохимические особенности подземных вод Шарур-Садаракского района // Точная наука, Кемерово, 2019, вып. № 50, с. 16-20.
3. Mamedova F.C., Abbasov A.D. Ресурсы подземных вод Нахчыванской Автономной Республики и их химико-экологические особенности // Наука России: Цели и задачи, Екатеринбург, ч. 4, 2019, с. 9-16.
4. Quliyev Ə. Naxçıvan kəhrizləri. Bakı: Nurlan, 2008, 164 s.
5. Вернадский В.И. Химическое строение биосфера Земли и ее окружения. Москва: Наука, 1965, 190 с.
6. Овчинников А.М. Гидрохимия. Москва: Недра, 1970, 250 с.
7. Пономарева В.Д., Иванов Л.И. Практикум по аналитической химии. Москва: Высшая школа, 1983, 271с.
8. Фритьг Дж., Щенк Г. Количественный анализ. Москва: Мир, 1978, 557 с.
9. Страганов Н.С., Бузинова Н.С. Практическое руководство по гидрохимии. 2-е изд., Москва: МГУ, 1980, 196 с.
10. Резникова А.А., Муликовская П.Е., Соколов Ю.И. Методы анализа природных вод. Москва: Недра, 1970, 488 с.
11. Белоусова А.П., Гавич И.К., Лисенков А.Б., Попов Е.В. Экологическая гидроэгология. Москва: Академкнига, 2006, 400 с.

AMEA Naxçıvan Bölümü

E-mail: fizze.mammadova@mail.ru

Fizza Mammadova

HYDROLOGICAL CHARACTERISTIC OF UNDERGROUND WATERS OF THE SHARUR-SADARAK DISTRICT

The paper deals with the types of underground water in the Sharur-Sadarak district, their distribution, environmental, chemical and hydroecological features of their condition. The

ELMİ ƏSƏRLƏR • SCIENTIFIC WORKS • НАУЧНЫЕ ТРУДЫ

results of a comparative assessment of the chemical composition of groundwater in the territory were studied and painted according to hydrochemical indicators. On the territory of Sharur-Sadarak, water samples were taken from the collector-drainage network used for irrigation in the summer months due to the decrease in river water, and the results of other collector-drainage waters available in the Autonomous Republic were studied and painted for irrigation suitability and chemical analysis. Comparative analysis of the eco-chemical properties of groundwater in the Sharur-Sadarak district in accordance with the macro- and microcomponent composition and General pollution coefficients.

Keywords: ground water, macro- and micronutrients, the collector-drainage network, the ratio of the overall pollution, hydro-ecological properties.

Физза Мамедова

ГИДРОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПОДЗЕМНЫХ ВОД ШАРУР-САДАРАКСКОГО РАЙОНА

В статье рассматриваются виды подземных вод на территории Шарур-Садаракского района, их распространение, экологические, химические и гидроэкологические особенности их состояния. Результаты сравнительной оценки химического состава подземных вод на территории изучены и расписаны по гидрохимическим показателям. На территории Шарур-Садарака были взяты пробы воды коллекторно-дренажной сети, используемой в поливе в летние месяцы из-за снижения воды рек, изучены и расписаны результаты других коллекторно-дренажных вод, имеющихся в автономной республике, по поливной пригодности и химическому анализу. Оценены эко-химические свойства подземных вод по Шарур-Садаракскому району в соответствии с макро- и микрокомпонентным составом и общими коэффициентами загрязнения.

Ключевые слова: подземные воды, макро- и микроэлементы, коллекторно-дренажная сеть, коэффициент общего загрязнения, гидроэкологические свойства

(AMEA-nın müxbir üzvü Əliəddin Abbasov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	02.04.2020
	Son variant	03.06.2020

ELMİ ƏSƏRLƏR • SCIENTIFIC WORKS • НАУЧНЫЕ ТРУДЫ